

# ŞİMALİ ABŞERON QIRIŞIQLIQ ZONASININ LİTOSTRATİQRFİYASI VƏ NEFTQAZLILIĞI BARƏDƏ

\*Qurbanov V.Ş., \*\*Abbasova Q.Q.

\*AMEA Neft və Qaz İnstitutu, \*\*Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Abşeron arxipelaqının, əsasən də onun ŞQ hissəsinin (Qoşadaş, Abşeron kūpəsi, Darvin) neftlilik-qazlılıq perspektivliyi, Quba-Xəzəryanı NQR-də olduğu kimi, Mezozoy-Kaynozoy çöküntü kompleksi, Təbaşir, Miosen və Pliosen çöküntülərlə əlaqədardır. Quba-Xəzəryanı NQR-in ayrı-ayrı sahələrində (Şurabad, Keşçay, Siyəzən) Təbaşir çöküntülərindən neft-qaz alınmışdır. Həmin çöküntülər dənizdə yerləşən Yaşma-dəniz, Abşeron kūpəsi, Q. Abşeron, Qoşadaş kimi iri antiklinal strukturların geoloji quruluşunda iştirak edir və onların da neftlilik-qazlılıq baxımından perspektivli olması çox inandırıcıdır. Abşeron kūpəsi qalxımının ŞŞq qanadında qazılmış dərin və struktur-axtarış quyularında qazımı vaxtı (Balaxanı, QÜQ, QD, QA, QaD) MQ-nin ayrı-ayrı horizontların-dan neft axını alınmışdır

Belə ki, strukturun həmin qanadındaki quyulardan, Qırmaki lay dəstəsindən  $25-30 \text{ m}^3/\text{gün}$  başlanğıc debiti ilə neft axını alınmışdır. Bundan başqa, Abşeron kūpəsinin CQ qanadının CŞq periklinal hissəsində yerləşən quyuda Qala lay dəstəsi çöküntülərindən  $150-200 \text{ min m}^3/\text{gün}$  qaz fontanı,  $15-20 \text{ m}^3/\text{gün}$  debiti ilə kondensat alınmışdır.

Qərbi Abşeron sahəsində isə 1985-ci ildə strukturun ŞŞq qanadında qazılmış quyuda Qırmaki lay dəstəsindən  $70 \text{ m}^3/\text{gün}$  neft axını alınmaqla, eyniadlı

yataq açılmışdır. Strukturun CQ qanadında qazılmış quyularda sınaq zamanı Qırmakialtı və Qırmaki lay dəstələrindən müsbət nəticələr alınmışdır.

Qoşadaş sahəsində qazımı zamanı Miosen çöküntülərindən güclü qaz fontanı müşahidə edilmişdir.

Qoşadaş strukturunun tağ və tağyanı hissələrində MQ çöküntülərinin üst hissəsi yuyulmuşdur. Ona görə də neft-qaz axtarışı baxımından qalxımın qanad hissələri, MQ-nin alt şöbəsi, qanad və tağyanı hissələrdə isə Miosen-Paleogen, Mezozoy çöküntüləri maraq doğurur.

Şimali Abşeron qalxımlar zonasının davamında, Təngi-Beşbarmaq antiklinoriumunun Şurabad sahəsində qazılmış quyu Alt Təbaşirin Alb yaşılı çöküntülərinin Küllülü qumdaşlarından 100 000 m<sup>3</sup>/gün debiti ilə istismara daxil edilmişdir.

Xızı sinklinoriumunun Bəyimdağ-Təkçay sahəsində 3, 20 və s. quyularda Valanjinin terrigen-karbonatlı çöküntülərindən 62 000 - 67 000 m<sup>3</sup>/gün qaz, 3-13 t/gün kondensat alınmışdır.

Bu sahədə ən çox maraq kəsb edən lay Qırmaki dəstəsinin dabarıdır. Abşeron küpəsi strukturunun tağyanı hissəsində qazılmış quyular QA və Pont çöküntülərinin kəsilişdə iştirak etmədiyini göstərir. Bu hissədə QD bilavasitə Diatom çöküntülərinin üzərində bucaq uyğunsuzluğu ilə yatır. Bu faktlar Abşeron küpəsi rayonunda neft-qaz yatağının Q-CQ istiqamətində uzanan qırılmalarla əlaqədar olmasını təsdiq edir. Qoşadaş sahəsində də qazılmış quyularda QA çox az bir qalılıqla Miosen çöküntülərinin yuyulma səthinin üzərində yatır. Q. Abşeron sahəsində 1989-cu ildə 39 sayılı quyudan QD-dən, 1990-cı ildə isə 5 sayılı quyudan QA çöküntülərindən neft axını alınmışdır.

Tədqiqat sahəsindən şimalda yerləşən, tektonik zonanın ŞQ-dəki Siyəzən monoklinalında Çokrak, Maykop, Eosen, Üst Təbaşir çöküntülərindən neft hasil edilir. Bu baxımdan, Qoşadaş sahəsində də istər Neogen, istərsə də Təbaşir çöküntülərinin perspektivliliyi olduqca yüksəkdir.

Bütün toplanmış geoloji-geofiziki materiallara əsaslanaraq, onun yaxınlığında olan sahələrdə açılmış və işlənməkdə olan neft-qaz yataqlarını nəzərə alaraq, demək olar ki, Qoşadaş sahəsi də neftlilik-qazlılıq cəhətdən çox perspektivlidir.